



## Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası

**B**u musiqi təhsil ocağı 100 illik bir tarixə malikdir. Əgər demək olarsa, 1 əsrlik yaşı olan bu ali musiqi ocağı Azərbaycanda musiqi tədrisinin mənbəyidir. Bu da Üzeyir bəyin xidmətlərindən bəhrələnir. Belə bilirik ki, oxucularımıza bu tədris ocağı barədə qısa bir məlumat vermək yerinə düşər.

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (ADK) – Respublikanın ali musiqi təhsilli məktəbidir. Azərbaycan hökümətinin 1921-ci il 26 avqust tarixli qərarı ilə təsis edilmişdir. ADK-nin yaradılması və inkişafında, tədris prosesinin təşkilində, ümmiyyətlə, Konservatoriyanın musiqi həyatında Üzeyir Hacıbəylinin (1939-1948-ci illərdə rektor) müstəsna rolü olmuşdur. ADK-da hələ ilk illərdən milli kadrların hazırlanmasına xüsusi diqqət verilmişdir. Bəstəkarlardan A.Zeynallı, S.Rüstəmov, pianoçulardan K.Səfərəliyeva, V.

Kozlov, dirijor Ə.Həsənov, musiqişünaslardan X.Ağayeva və b. ADK-nin ilk məzunlarındandır. Yarandığı vaxtdan etibarən ADK-nin tədris prosesində ənənəvi Avropa musiqi təhsili sistemi ilə yanaşı, klassik milli musiqi irlsinin öyrənilməsinə böyük diqqət verilmişdir. ADK-da bəstəkarlıq-nəzəriyyə, fortepiano, orkestr, vokal şöbələri ilə yanaşı, Şərqi şöbəsi – xalq çalğı alətləri ifaçılığı şöbəsi açılmışdı. Sonralar tədris planına Üzeyir Hacıbəylinin işləyib hazırladığı Azərbaycan xalq musiqisinin əsasları kursu daxil edilmişdir. ADK-nin inkişafında müasir Azərbaycan vokal məktəbinin baniləri Bülbül və Ş.Məmmədova, Moskva və Peterburq Konservatoriyanının yetirmələri olan musiqiçi pedagoqlar – M.Pressman, İ.Aysberq, B.Karağışev, L.Ab.S.Bretanitski, G.Şaroyev, M.Brenner və b. böyük rol oynamışlar. ADK-nin inkişaf mərhələlərində müxtəlif ixtisaslar üzrə musiqiçi kadrların hazırlanmasında, xüsusilə

Azərbaycan bəstəkarlarının yeni nöslinin yetişməsində, musiqi tədrisinin inkişafı prosesində Q.Qarayevin (1949-1952-ci illərdə rektor), C.Hacıyevin (1957-1969-cu illərdə rektor), K.Səfərəliyevanın, Ə.Abasovun (1953-1957-ci illərdə rektor), E.Nəzirovanın, R.Atakişiyevin, Z.Bağirovun, M.İsmayılovun, B.Hüseynlinin, S.Ələsgərovun, C.Cahangirovun, S.Hacıbəyovun (1969-1974-cü illərdə rektor), A.Məlikovun, X.Mirzəzadənin, E.Abbasovanın (1977-1991-ci illərdə rektor) F. və X.Qasımovaların, V.Adigözəlovun və b. mühüm xidmətləri vardır. 1949-cu ildən ADK Üzeyir Hacıbəylinin adını daşıyır. 1994-cü ildən Bakı Musiqi Akademiyası (BMA) adlanır. 2000-ci ildə xalq çalğı alətləri şöbəsi ayrılaraq, Azərbaycan Milli Konservatoriyasının tərkibinə daxil olmuşdur.

Hal-hazırda BMA-ya SSRİ xalq artisti, professor Fərhad Bədəlbəyli rəhbərlik edir. BMA-da təhsil iki pilləlidir: bakalavr və magistr pillələri üzrə Fortepiano, İfaçılıq, Musiqi tarixi və nəzəriyyəsi fakultələrində bəstəkarlıq, musiqişünaslıq, etnomusiqişünaslıq, fortepiano, orqan, vokal, dirijorluq, nəfəslər və simli alətlər ifaçılığı ixtisasları üzrə mütəxəssislər yetişdirilir. ADK-nin nəzdində Ş.Məmmədova adına Opera studiyası, Məktəb studiya, "Şifahi ənənəli

Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: "Orqanoloqiya və Akustika" elmi tədqiqat laboratoriyasında elmi laboratoriyaları, "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" kafedrasının tərkibində "Xalq musiqisi kabinet" və s. qurumlar fəaliyyət göstərir. Veb saytın ünvanı: <http://musakademiya.musigi-dunya.az> ((Muğam ensiklopediyası. Səh.34-35).

\*\*\*

## AZƏRBAYCAN DÖVLƏT XORU

Bu gün ölkəmizin musiqi həyatında geniş fəaliyyəti olan və hətta dünya səhnələrində də Azərbaycanı təmsil edən musiqi kollektivlərinin də əsası məhz Üzeyir Hacıbəyli tərəfindən qoyulub.

Azərbaycan Dövlət xoru 1926-ci ildə Üzeyir Hacıbəylinin Konservatoriya tələbələrindən ibarət xor kollektivi yaratmaq cəhdil ilə bağlıdır. Yarımçıq qalmış bu cəhd 1936-ci ildə Filarmoniya nəzdində professional xor kollektivinin yaradılması ilə başa çatdırıldı. Xorun ilk repertuarına Üzeyir Hacıbəyli tərəfindən işlənmiş xalq mahnıları daxil edilmişdi ("Aman nənə", "Ay bəri bax", "Lolo" və s.). Bu dövrdə xor musiqisinin bir sıra janları da təşəkkül tapmışdı (Ü.Hacıbəylinin "Firdovsi", Q.Qarayevin "Könül mahnısi" kantataları və s.). Xor musiqisinin inkişafında Ü.Hacıbəylinin "Koroğlu" operasındaki monumental xor səhnələrinin, xüsusilə "Çənlibel" xorunun rolu böyükdür. 1938-ci ilədək Azərbaycan Dövlət xoru müstəqil fəaliyyət göstərmış, 1938-ci ildə rəqs qrupu ilə birləşdirilmişdir ((Üzeyir Hacıbəyli ensiklopediyası. Bakı: Şərq-Qərb, 2008, Səh.20)).

## AZƏRBAYCAN DÖVLƏT MUSIQI NƏŞRİYYATI

Üzeyir Hacıbəylinin əbədiyəşar ömrünün izləri ümum Azərbaycan mədəniyyətinin bir çox istiqamətlərində görününməkdədir. Bu istiqamətlərdən bəzilərinə nəzər salaq:

1942-ci ildə Üzeyir bəyin təşəbbüsü və yaxından iştirakı ilə yaradılmışdır. Orada ilk nəşr olunan əsərlər, 1941-1945-ci illəri tərənnüm edən müharibə mövzusuna həsr olunan kütləvi mahnılar idi. Həmin nəşriyyatda Üzeyir bəyin "Çağırış", "Döyüşçülər marşı", "Ananın oğula nəsihəti", "Şəfqət bacısı", "Yaxşı yol" kimi hərbi-vətənpərvərlik mövzusunda mahnıları, "Sənsiz", "Sevgili canan" qəzəl-romansları, "Arşın mal alan" musiqili komedyasının klaviri, "Arazbarı" əsərinin partiturası və b. əsərlər çap olunmuşdur.